



“Məktəblilər daha çox klassik dünya ədəbiyyatına üstünlük verirlər”

**Könül Nağıyeva**, “Əli və Nino” kitab mağazaları şəbəkəsinin sənəcisi: - Konkret bir kitabın adını çəkmək, mənə elə gəlir ki, düz olmaz. Çünkü kitab oxumaq zövqləri də müxtəlifdir. Lakin məktəblilər daha çox klassik dünya ədəbiyyatına üstünlük verirlər. Son vaxtlar şagirdlər ən çox Ekzüperinin “Balaca Şahzadə”, Hemunqueyin “Qoca və Dəniz”, Mark Tvenin “Tom Soyyerin macəraları”, “Şahzadə və dilənci” kimi əsərlərinə maraq göstərir. Bundan başqa, Roulinqin çoxcildli “Harri Potter” əsəri də çox satılan kitablardandır. Kiçikyاشlı alıcılarımız isə daha çox “Azərbaycan xalq na-

ğılları” kitabını alırlar. Onlar daha çox rəngli kitablara meyil göstəirlər.

Mağazamızın çoxluq təşkil edən müştərilərindən tələbələrin də adını xüsusişlə vurğulamaq istəyirəm. Sevindirci haldır ki, son vaxtlar yeniyetmələr və gənclərdə kitaba, mütaliəyə maraq artıb. Tələbələr də daha çox klassik əsərlərə, romanlara üstünlük verirlər. Bundan başqa, detektiv janrda olan əsərlər də tələbələrin böyük maraq dairəsindədir. Son aylarda gənclər tərəfindən ən çox alınan kitab isə Xalid Hüseynin “Çərpələng uçuran” əsəridir.

Müştərilərimizin təqrübən 60 faizi Azərbaycan dilində, 30 faizi rus dilində, digər 10 faizi isə ingilis və türk dilində olan ədəbiyyatlar alır.

# Kitab mağazalarında ən çox hansı kitablar satılır?

Niyazi RƏHİMOV,  
“Azərbaycan müəllimi”

Son illər Təhsil Nazirliyi şagirdlərdə mütaliə vərdislərinin təkmilləşdirilməsi və mütaliə mədəniyyətinin formallaşması ilə bağlı bir sıra tədbirlər görülür, mütomadi olaraq bu istiqamətdə maarifləndirmə işləri aparır. Redaksiyamız da görülən işləri daim diqqət mərkəzində saxlayır, məsələ ilə bağlı vaxtaşırı oxucu-

“Gənclərin ən çox maraq göstərdiyi janrlardan biri də detektiv janrıdır”

**Tariyel Nağıyev**, Kitab evim.az kitab mağazasının satış meneceri: - Şagirdlər də çox klassik ədəbiyyata üstünlük verirlər. Məsələn, son vaxtlar müxtəlif nəşriyyat evlərinin yeni çapdan çıxmış qısalılmış əsərləri şagirdlərin çox marağındadır. Buna misal kimi Viktor Hüqonun “Səfillər”, Voyniçin “Ovod”, Mayn Ridin “Başsız atlı”, Daniel Defonun “Robunzon Kruzo” əsərlərini göstərmək olar. Bundan başqa, Mark Tvenin “Tom Soyyerin macəraları”, “Şahzadə və dilənci” kimi əsərləri də çox satılan kitablardandır. Son vaxtlar çox satılan kitablardan biri də Nizami Gəncəvinin

lara məlumat verilir. Görülən işlərin məntiqi nəticəsi olaraq istər kitab mağazalarında, istərsə də kitabxanalarда ciddi canlanma müşahidə olunur. Bəs, görəsən şagirdlər və tələbələr daha çox hansı kitablara maraq göstərir? Sualımıza cavab tapmaq məqsədilə paytaxtın mərkəzi küçələrində yerləşən bir sıra kitab mağazalarında olduq. Saticılara “daha çox hansı kitablar alınır” sualını ünvanladıq.

“Xəmsə” əsərinin nəşr formasında yeni çapdan çıxmış kitabıdır.

Tələbələr dünya ədəbiyyatına daha çox üstünlük verirlər. Son vaxtlar Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən çap olunan “150 cildlik dünya ədəbiyyat kitabxanası”na daxil olan əsərlərə maraq çoxdur. Məsələn, bu səpgidən olan nəşrlərdən Çingiz Aytmatovun, Frans Kafka və digər yazıçıların əsərlərinin satışı digərlərindən daha çoxdur. Bundan başqa, son vaxtlar ən çox satılan kitablardan Xalid Hüseynin “Çərpələng uçuran”, Bertan Rasselin “Mən nəyə inanıram” əsərlərini göstərmək olar. Gənclərin ən çox maraq göstərdiyi janrlardan biri də detektiv janrıdır. Onlar detektiv janrında ən çox yerli yazıçıların əsərlərini oxuyurlar.

Məsələn, Cingiz Abdullayevin, Elxan Elatlınin əsərləri mağazamızda çox satılır. Həmin kitabların ən çox alıcısı tələbələrdir.

Fürsətdən istifadə edib bir məsələni diqqətə çatdırmaq istəyirəm. Bildiyiniz kimi, məktəblilər kitab almağa valideynləri ilə gelirlər. Çox vaxt valideynlər şagirdlərin kitab seçimində onlara sərbəstlik vermir. Nadir hallarda rastlaşıraq ki, valideyn kənardə durur və övladına kitab seçməyə imkan yaradır. Bir kitab-sever kimi düşünürəm ki, belə hallar şagirdlərin mütaliye marağı azaldır. Onlar həmin kitabları könülsüz alırlarsa, deməli könülsüz də oxuyacaq və yaxud heç oxumayacaqlar. Buna görə valideynlər övladlarına kitab seçimində sərbəstlik verməlidirlər.